

MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT

(min AZN)

Mənfəət və zərər maddələri	İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi	49,633
a) kreditlər üzrə faizlər, cəmi	40,129
a1) neft sənayesi müəssisələri	-
a2) energetika və təbii ehtiyatlar	53
a3) a1) və a2) sətirləri istisna olmaqla, sənayenin digər sahələri	4,461
a4) ticarət və xidmət sahəsi	16,049
a5) kənd təsərrüfatı	2,390
a6) ipoteka kreditləri istisna olmaqla, şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər	4,523
a7) daşınmaz əmlakın alınması və tikilməsi üçün fiziki və hüquqi şəxslərə verilmiş ipoteka kreditləri	969
a8) banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər	1,578
a9) mərkəzi və bələdiyyə idarəetmə orqanlarına verilmiş kreditlər	-
a10) sair kreditlər	10,107
b) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 gündək olan kreditlər)	273
c) digər banklarda depozitlər	5,900
d) qiymətli kağızlara investisiyalar	-
e) ticarət üçün qiymətli kağızlar	3,331
f) maliyyə lizinqi	-
2. Faizlər və onlara bağlı xərclər, cəmi	16,639
a) depozitlər üzrə faizlər, cəmi	12,848
a1) Hüquqi şəxslərin tələbli depozitlər (bütün cari və çek hesabları daxil olmaqla)	774
a2) fiziki şəxslərin tələbli depozitlər	117
a3) hüquqi və fiziki şəxslərin müddətli depozitləri	11,957
b) AMB-nin kreditləri	282
c) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 gündək olan kreditlər)	1
d) bankların depozitləri	2,048
e) banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər	996
f) beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə müəssisələrinin kreditləri	439
g) mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri	-
h) bank tərəfindən alınmış ipoteka kreditləri	-
i) bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri	-
j) faizlərlə bağlı digər xərclər	26
3. Xalis faiz mənfəəti (zərəri) (sətir 1 çıx sətir 2)	32,995
4. Qeyri-faiz gəlirləri, cəmi	43,195
a) hesabların aparılması üzrə xidmətlərdən komisyon gəliri	5,126
b) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir	30,432
c) digər xidmət növlərindən komisyon gəliri	4,240
d) işgüzar şirkətlərdə iştirakdan və çətin realizə edilən qiymətli kağızlara investisiyalardan gəlir, cəmi	-
d1) icmallaşmamış törəmə şirkətlərdə (50%+1 səs hüququ verən səhm) iştirakdan gəlir	-
d2) digər icmallaşmamış şirkətlərdə və birgə müəssisələrdə (50%-dən az) iştirakdan gəlir	-
e) digər qeyri-faiz gəlir növləri	3,398
5. Qeyri-faiz xərcləri, cəmi	32,998
a) əmək haqqı və digər kompensasiya növləri, cəmi	10,011
a1) əmək haqqı	5,676
a2) mükafatlar	2,491

a3) kompensasiya və müavinətlərin digər növləri	-
a4) məşğulluq fonduna ayırmalar daxil olmaqla sosial təminat xərcləri	1,844
b) bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, <i>cəmi</i>	7,394
b1) icarə haqları	2,525
b2) amortizasiya	2,603
b3) əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri	1,251
b4) əsas vəsaitlərlə bağlı sair xərclər	1,015
c) əməliyyat və digər qeyri-faiz xərclərinin sair növləri	15,593
6. Xalis əməliyyat mənfəəti (zərəri) (sətir 3 üstəgəl sətir 4 çıx sətir 5)	43,192
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)	15,551
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər) (sətir 6 çıx sətir 7)	27,641
9. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət (zərər), <i>cəmi</i>	-
a) daşınmaz əmlakın satışından mənfəət (zərər)	-
b) sair mənfəət (zərərlər)	-
10. Vergilər ödənilənədək xalis mənfəət (zərər) (sətir 8 üstəgəl (çık) sətir 9)	27,641
11. Mənfəətdən ödənilən vergilər	7,312
12. Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) (sətir 10 çıx sətir 11)	20,329
13. Hesablanmış dividendlər, <i>cəmi</i>	-